

Üzeyir bəyin təkrarsız operası

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz zamanda, Şərqdə ilk opera janrinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin məşhur "Leyli və Məcnun" əsərinin tamaşa ya qoyulmasının 110 illiyi tamam olur. Vətənimizə azadlıq günəsi doğanda artıq Üzeyir bəyin ilk "övladı"nın 10 yaşı qeyd edildirdi. Həmin gün sevinc-sevincə qarışmışdı. Üzeyir bəyin bənzərsiz əsəri ilə birgə xalqımız müstəqilliyə qovuşurdu.

Düz 110 il bundan əvvəl Azərbaycan musiqi mədəniyyətində yeni bir era açıldı. Nəinki Azərbaycanda, bütün Şərqdə hadisəyə səbəb olacaq ilk opera 1908-ci ilin yanvar ayının 12-də (yeni təqvimlə 25-də) Hacı Zeynalabdin Tağıyevin teatrında göstərildi. Bu barədə həmin illerin qəzetlərində olan "Yeni həyat" yazıdır: "Müsəlman dilində əvvəlincə opera şənbə günü axşam yanvar ayının 12-de Hacı Zeynalabdin Tağıyevin teatrında "Nicat" Maarif Cəmiyyətinin dram heyəti mövqə tamaşa ya qoyacaq".

Bu opera necə yaranıb, kim idi bu bənzərsiz operanın müəllifi? Qadın azadlığına qılınc çəkilmiş bir dövrədə operanı səhnədə canlandırınlar hansı məsuliyyəti daşıyırıldar? Xalqın bu tamaşa ya münasibəti necə idi? Bu suallara cavab tapmaqdən ötrü bir az da keçmişə üz tutaq.

Mövzuya yenidən qayıtmagımıza səbəb bir çox mətbu orqanlarında və saytlarında Şərqdə ilk operanın yaranması haqqında dərc edilən bəzi yazılarla münasibet bildirmədən önce dahi bəstəkarın "Leyli və Məcnun" operasının yaranması haqqında yazdığı məqaləyə müraciət edək. Bəstəkar qeyd edirdi ki, hełe on üç yaşında olarkən, doğma şəhəri Şuşada "Məcnun Leylinin mezarı üstündə" adlı musiqili səhnəyə baxır. Bu, Füzulinin "Leyli və Məcnun" poemasından sonuncu hissənin teatrallaşdırılmış şəkildə muğamlı oxunması idi. Həmin musiqili səhnəni görkəmli Azərbaycan yazıçısı və dramaturqu Əbdürəhim bəy Haqverdiyev Şuşanın tanınmış musiqicilərinin köməyi ile tamaşa ya qoymuşdu. Məcnun roluñun ifaçısı zəmanəsinin en məşhur xanəndelərindən biri - Cabbar Qaryağdioğlu idi. Onu tarzən Mirzə Sadiq oğlu müşayiət edirdi. Xor epizodlarına yaxşı səsi olan uşaqlar cəlb olunmuşdu. Üzeyir Hacıbəyov da bu uşaqların cərgesində idi. Bəstəkar sonra göstərir ki, həmin tamaşa hafizəsində hekk olunmuş, bir neçə il-dən sonra Qori Müəllimlər Seminariyasını bitirib Bakıya gələrkən o, məhz Füzulinin "Leyli və Məcnun" poeması əsasında opera yazmaq haqqında düşünür və tezliklə bu fikrini həyata keçirir.

Yuxarıda qeyd edildiyi kimi 1897-ci ildə Şuşada "Xandəmirovun teatrı"nda qoyulan "Məcnun Leylinin qəbri üstündə" adlı musiqili səhnəcikdə Məcnun roluñu, məşhur müğənni Cabbar Qaryağdioğlu oynamış və həmin tamaşa da on üç yaşlı Üzeyir tamaşanın əvvəlində, xorun tərkibində "Şəbi-hicran" oxumuşdu. Tamaşanın quruluşçu rejissoru görkəmli yazıçı-dramaturq Əbdürəhim bəy Haqverdiyev, musiqi tərtibatçısı isə "tarın atası" kimi məşhur olan tarzən Sadiqcan olmuşdu.

Balaca Üzeyir bu tamaşadan təsirlənmiş və on il sonra dahi Füzulinin eyni adlı əsəri əsasında "Leyli və Məcnun"la Şərqdə ilk olaraq operanın təmelini qoymuşdu.

Son zamanlar bu opera haqqında yanan müəlliflər "Leyli və Məcnun"un Üzeyir bəylə birgə kiçik qardaşı Ceyhun bəyin də adını qeyd edir. Həmin yazınlarda təkidə bildirirlər ki, əsər ilk dəfə tamaşa ya qoyulanda afişada iki müəllifin - Üzeyir bəy və Ceyhun bəyin adı qeyd edilibmiş. Lakin bolşeviklər qanuni hökuməti devirəndən sonra Ceyhun bəyin adı operanın afişasından silinmiş, yalnız Üzeyir bəyin adı saxlanılmışdı. Səbəb kimi isə göstərilir ki, məlum səbəblərdən Fransada mü hacirət həyatı yaşamağa məcbur olmuş "həmmüəllif" yeni qurulmuş hökumət tərefindən arzuolunmaz şəxs kimi qələmə verildiyindən bu addım atılmışdı.

Bu qeyd edilən yazınlarda haradasa həqiqət var. Lakin məsələnin bir az aydınlaşdırılmasına ehtiyac duyulur.

Qeyd edək ki, Üzeyir bəyin məşhur "Leyli və Məcnun" operasının yaranmasında 17 yaşlı Ceyhun bəyin

də yaxından köməyi olmuşdur. Bu, Ceyhun bəyin Dövet Ədəbiyyat və İncəsənət Arxivində saxlanılan "İlk Azərbaycan operası necə yaranmışdı" xatirə yazısında öz əksini tapıb. Xatirədə C.Hacıbəylinin Üzeyir bəy tərəfindən yazılın "Leyli və Məcnun" operasının yaranmasında ona yaxından köməklilik etdiyi göstərilir. Lakin hansı köməklilik? Görünür, həmin köməklilik, bəstəkə texniki işlərdə, yeni aktyorların tapılmasında, geyimlərinin seçilməsində, tamaşanın yerini müəyyənleşməsində və s. xidmətləri idi. Xatirə yazında 12 yanvar 1908-ci il tarixdə göstərilən həmin tamaşada Ceyhun bəyin İbn Səlam və eyni zamanda Nofəl rolunda ilk dəfə səh-nəyə çıxdığı da bildirilir.

Təessüflə qeyd edək ki, Ceyhun bəyin bu bitməmiş xatirə yazısına istinad edərək Üzeyir bəyin "Leyli və Məcnun"u kiçik qardaşı ilə müstərek yazdığını iddia



edirler. Həmin iddiaya görə niyə sovet dövrüne qədər əsərin müəlliflərindən birinin Ceyhun bəy olduğu göstərildiyi halda, lakin sovet dönməndə onun adı müəllif kimi silinmişdi. Haqlı sualdır.

"Kaspı" qəzetiñin 9 yanvar, 1908-ci ilin 7-ci sayında dərc edilən "Müsəlman həyatı metbuatda" adlı bir yazıda həmin sualın cavabı öz əksini tapıb:

"Eşitdiyimizə görə, "Nicat" Müsəlman-Maarif Cəmiyyətinin dram heyəti tatar (müsəlman-A.K.) dilində en yaxşı dram və opera əsərləri üçün müsabiqə elan edir. Cəmiyyət bu günlərdə gənc publisist və musiqiçi Ü.Hacıbəyovun tərtib etdiyi "Leyli və Məcnun" operasının nəşri və quruluş haqqını almışdır. Bu müsəlman həyatında ilk operadır, özü de ayın 12-de Tağıyev teatrında oynanacaqdır. Çox maraqlı tamaşa olması gözlənilir.

Məşhur türk yazıçısı və şairi Molla Məhəmməd Füzulinin "Leyli və Məcnun" fantastik poeması indiye qədər istifadə olunmamış mövzu olaraq qalırdı. Gənc kompozitor Füzulinin şeirlərindən istifadə edərək bu mövzuda opera yazmışdı. Operada Şərqi motivlərindən zövqə istifadə edilmişdi. "Nicat" artıq opera artislərindən truppa təşkil etmiş və müəllifin rəhbərliyi altında tamaşa hazırlanır. Operaya böyük xərc sərf edilmişdir. Ümid edək ki, musiqini hərəkətə seven müsəlman publikası ilk dəfə tatar (müsəlman-A.K.) dilində yazılmış operanı diqqətdən kənar qoymayacaq".

Göründüyü kimi, elanda yalnız Üzeyir bəyin adı çəkilməkdən əlavə, həm də "gənc kompozitor" (kompozitorlar yox) "müəllifin" (müəlliflərin yox) rehberliyi altında ifadələri operanın bir nəfər tərəfindən yazıldığı aydın olur.

Yalnız bir məqamı oxucuların nəzərinə çatdırmaq istərdik ki, Ceyhun bəyin musiqi istedadı olsa da, lakin bu sahəde təhsili olmadıqdan təbiidir ki, notu da bilmezdi. Bəstəkar üçün də en vacib məsələlərdən biri də əsəri nota köçürməkdir. Əks təqdirdə, belə bir əsəri hafizədə saxlamaq və bir-bir tamaşada iştirak edən ifaçılarla izah etmək insan qüvvəsi xaricindədir. Ən nəhayət, bir məsələni də göstərmək lazımdır ki, 1908-ci ildə ömrünün sonuna — 1962-ci ilə qədər Ceyhun bəy bir musiqi bəstəkarı kimi də özünü göstərməmişdir. Əger Ceyhun bəyin bəstəkarlıq qabiliyyəti olsayıd, yəqin ki, bir musiqi bəstələməklə bu sahədəki istedadını bürüzə verə bilərdi. Qeyd edim ki, biz bunu demək-lə Ceyhun bəyin Azərbaycan xalqı qarşısında gördüyü əvəzsiz xidmətlərinin üzərinə heç də kölgə salmaq fikrində deyilik. Onu da xatırladıq ki, Ceyhun bəy bir

müddət Parisdə musiqi təhsili almağa çalışmış, lakin pulu olmadığından oranı tərk etməyə məcbur olmuşdur. Bəs hansı səbəbdən sonralar Üzeyir bəy Ceyhun bəyi operaya həmmüəllif kimi daxil etmişdi? Üzeyir bəy Hacıbəyov Moskvada, Peterburqda təhsil alarkən Bakıda oynanılan tamaşadan qonorar almaq üçün bacanağı bəstəkar Müslüm Maqomayevi öz vəkili, C.Hacıbəylini isə həmmüəllif kimi qeyd etdirmişdir ki, ailənin dolanışıği üçün həmin məbleğin ona və ailə üzvlərinə çatdırılsınlar. Heç kimə sərr deyil ki, Üzeyir bəyin qardaşı, bacısı və uşaqları bəstəkarın himayəsində idilər. Ailə ağır şəraitdə yaşayırdı. Ceyhun bəyin 1912-ci ilin oktyabr ayında Üzeyir bəye yazdığı məktub fikrimizi bir daha təsdiq edir:

"Quran haqqı, borclular məni daha lap əldən salıbdırlar. 30 manat "Kaspı"dən avans almışdım, o da getdi. Zuryanın (Zöhre-Ceyhun bəyin həyat yoldaşı - A.K.) məvacibinin hepsi də getdi. Amma genə də düzələ bilmir. Mən Zuryadan utanıram. Yazığın vallahi geyməye paltarı yoxdur, yatmağa təxli yox (divan üstə yatırıq), amma külfət üçün pul verməyə məcbur olur. İndi ayın biri olan kimi çörəkçi bir yandan, qəssab bir yandan, suçu, nefitçi (15 manat 5 qəpik), dükənçi. Ələlxusus, ev yiyəsi çox ofisalı adam gəlib həman saat cibindən kitabçanı çıxarı "çtobi prepudredit vozmojnost otstročki", "pryamu" utanıb yer girirəm. Evdə də uşaqların əgni-başı tökülb. Aışə paltosuz və çəkməsiz gəzir. Məhbub naxoş, Səyad naxoş - pis halət, gərek pul ola ki, bunların hamisi düzələ".

Jurnalist, 1923-cü ildə "Leyli və Məcnun" operasında Məcnunun atası rolunda oynamış Üzeyir bəyin böyük bacısı Səyyad xanımın oğlu Camalın 21 fevral 1913-cü ildə dayısına yazdığı məktubdan:

"Dünən Müslüm "Nicat"dan 150 manat alıb, gene 25 manat qalıb. O bundan mənə 75 manat verdi və dedi qalanını sizə göndərəcək. O, 25 manat da deyir Pənah (Qasimov, Üzeyir bəyin bacanağı - A.K.) mənə kağız yazıb pulum yoxdu versin. Müslüm istəyir alıb ona versin.

Mən o puldan 10 manat nötctiyə verdim, qaldı 13 manat 80 qəpik. 10 manat çörəkçiyə verdim, qaldı 10 manat. 6 manat nötctiyə verdim, qaldı 3 manat. Suçu da qalıb 8 manat. Qalan 40 manata mən isteyirəm xalını alım. Qalsın qızıllar. Qalır böylə borclarımız.

Dükənçi — 42 manat. Köhnə borc çıxın. Burda olandan — 22 manat 40 qəpik.

Nötctü — 13 manat 80 qəpik

Suçu — 8 manat

Çörəkçi — 10 manat

Südçi — 3 manat

Lombarddaki qızıllar da — 35 manat

Cəmi 156 manat 20 qəpik.

O da size məlum olsun ki, 22 manatdan başqa, bu borclar iki ayın ərzində 16 baş külfətə sərf olunub".

Onu da unutmaq lazımdır ki, Ceyhun bəyin musiqi istədədi olsa da, ona bu sahədə yaradıcılıq imkanları yaratmırı. Ceyhun bəy 1912-ci ildə Moskvada təhsil alan qardaşı Üzeyir bəye yazdığı məktubda həmin hadnəni belə xatırladır.

"Fikrimə geldi ki, gedim Hacı Zeynalabdinin yanına. Cünki borclular vaxt gelən kimi yenə məni qısnayırdılar. Bədguna getdim. Hacı məni çox mehribən qəbul etdi və səni də soruşdu. Dedim, Moskvada konservatoriyada oxuyur. Dedim ki, çox yaxşı olub bizim musiqiye çox ehtiyacımız var. Dedim ki, mən də Parijdə musiqi oxuyurdum, lakin pulum olmadı, qayıdış gəldim. Dedim ki, musiqi çox yaxşı şeydir və məni musiqi oxumaq üçün Parijdə getməyi tövsiyə elədi və dedi ki, mən Həsən ağaya deyərəm sənə müəyyən məvacib verərək ki, sən Parijdə dolana biləsən. Mən çox məmən olub evə qayıdım".

Lakin Ceyhun bəy hansı səbəbdən pulu ala bilmediyi üçün musiqi təhsilini davam etdirə bilmir. Məhz bundan sonra o bədii yaradıcılıqla məşğul olmayı üzüntün tutur. Bununla da "Leyli və Məcnun" operasının şeriksiz, yeganə müəllifi dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin olduğunu əlavə sübuta ehtiyacı yoxdur.